

Azərbaycanda ailə hüququ

Azərbaycan dilinin izahlı lügətinə görə ailə atanadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamisidir. Aile anlayışı geniş mənada da istifadə edilə bilər. Məsələn, Sovet ailəsi, ailə hüququ isə nikahdan doğan münasibətlərdən yaranan ailə üzvləri arasında olan münasibətləri sonsuz ictimai münasibətlər sistemində ayıraq, öyrənen bir elmdir.

Aile hüququna görə nikah qadın ve kişi arasında könlüllük əsasında, ailə qurmaq məqsədi ilə, müvafiq icra hakimiyyəti orqanlarında qeydə alınan müqavilədir. Qanunvericilik nikah münasibətində olmayan ailə üzvləri arasında münasibətləri ailə hüquq münasibəti hesab etmir ve şübhəsiz ki, bu qrupdan olan şəxslərin hüquq və vəzifələri hüququn digər sahələrinin normaları ile tənzimlənir. Son dövrlər qəbul edilmiş qanunlarımızda ailə üzvlərinin hüquqlarının qorunmasına xüsusi fikir verilir, konstitusiyamız əlavə və dəyişikliklərin edilmesi, "Məisət zoraklığının qarşısının alınması haqqında" Qanunun qəbulu və s. yeniliklər dövlətin ailəni həmişə diqqət mərkəzində saxlamasını şərtləndirən əlamətlərdəndir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin esas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir, uşaqların qaydasına qalmaq və onlara tərbiye vermək valideynlərin borcudur. Həmin maddədə daha sonra qeyd edilir ki, valideynləri və ya qeyyumlari olmayan, valideyin qayğılarından məhrum olan uşaqlar dövlət himayəsindərlər və onların hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Dövlət konstitusiyanın bu ümumi müddəasından doğan vəzifələrin yerinə yetirilməsi ailə və uşaqlara qayğıının daha da ön plana çəkiləməsi məqsədilə "Məisət zoraklığının qarşısının alınması haqqında" Qanun qəbul etdi. Bu Qanunun əsas vəzifəsi yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəller birgə yaşayışdan sui-istifadə etməklə, töredilən zoraklığın onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məisət zoraklığından zərər çıkmış şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə, məisət zoraklığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müyyəyen etmək və tənzimlemək ibarətdir. Təcrübə göstərir ki, ailə hüququnda bir sıra münasibətlərin, o cümlədən, atələğin müyyən edilmesi, emlak bölgüsü, nikahın pozulması və etibarsız hesab edilmesi, alimentin qanuni və ədalətli müəyyənləşdirilməsi, habelə, nikah müqaviləsinin bağlanması məsələlərində xalqın maarifləndirilməsi işinin lazımlı səviyyədə olmaması bu sahədə olan mübahisələrin statistikasına mənfi təsir güstəren amillərdəndir.

XX əsrədək azad dünyada və müttəqiqi ölkələrdə qadınların hüquqları barədə heç bir söz-söhbət olmamışdır. Amma müqəddəs islam dini, zü-hur etməsi ilə on dörd əsr bundan əvvəl, bu məzəlum insanların hüquqlarını müdafiə etməyə və dünyanın vəhşilikləri ilə mübarizə aparmağa başladı. Halbuki on dörd əsr bundan əvvəl yanrımaqda olan islam dini dovründə qadınların heç bir hüququ yox idi və onlarla heyvanlar kimi davranırdılar. Qurani-Məcidin "Nəhl" surasının 58-ci ayəsində Allah-Taala cahillik dövrü-

nün vəhşi hərəketlərini ifşa etmiş və onların qadınlar, habelə, qızlar barədə olan zülmələrini bütün açılığını ilə bəyan eləmişdir.

Bu zülmkarlıqlarla mübarizenin neticəsidir ki, Allah-Taala buyurur: "Peygəmbər Zəkeriyyə Məryəmin mənəvi böyüklüğünü görməklə, böyük Yaradandan bir qız istədi". ("Ali-İmrən" surəsi, 38-ci ayə) və böyük Yaradan hezət Zəhra kimi bir qızı verməklə, Allah elçisini (s) minnətdarlıq etməyə və bu böyük nəmet müqabilində qurban verməyə vadar edir. Nəcəki, deyilir: "Biz sənə kövəsi (Fatime) bağışlaşdıq", ("Kövəsər" surəsi).

Mehz Allah-Taalanın qadınların təhqir edilmesi ilə mübarizəsinin neticəsidir ki, Peygəmbər (s) qızları və qadınları ən yaxşı övladlar kimi təqdim etmiş və onları ən əziz insanlar hesab etmişdir. Peygəmbər (s) əmələri ilə de bunu bir daha sübut etmek və qadınlara, habelə, qızlara ehtiram göstərilməsi üçün özü Həzət Zəhranın (ə) elindən əşər və Zəhra geləndə ayağa qalxardı. Səfərə getdiyi vaxtlarda isə ən axırdı qızı Həzət Zəhra (ə) ilə xudahafizləşərdi. Əksine, səfərdən döndükde isə, ilk göründüyü şəxs Həzət Zəhra (ə) olardı. Bu gövhər onun üçün o qədər əziz idi ki, hətta ona "anam", - deyə müraciət edir;

Peygəmbər (s) qızı Zəhranın (ə) məqəminin böyüklüyü barədə buyurur: "O, mənim üçün ən əziz insandır!"

Allahın elçisi (s) qızın əziz və hörmətli alması barədə yənə de buyurur: "Qız övladlar sizin ən yaxşı övladlarınındır".

"Vəsel-üş-şie" əsərinin 15-ci cildin 101-ci səhifəsində belə bir hadis verilmişdir: "Bir nəfər Peygəmbərin (s) yanında oturmuşdu. Bir müdəddətən sonra həmin şəxsin qızının dünyaya gəlməsi barədə ona xəbər çatdırıldılar. Bu xəbər onu o qədər təsirləndirdi ki, cöhrəsi tamamilə dayışdı. Peygəmbər (s) ona xitab edərək dedi: "Nə hadisə baş verdi ki, bu qədər dəyişdin?" həmin şəxs evvələ sirələrin aşkar olmasına istəmədi, cümlə Allahın elçisi (s) tərefindən məzəmmət ediləcəyindən qorxurdu. Buna baxmayaraq, Peygəmbərin (s) isə rəsədi təsdiq etdi: "Men galəkən, həyat yoldaşlığında doğuşla əlaqədar ağrıları başlamışdı və indi mənə bildirdilər ki, o, qız doğmuşdur". Peygəmbər (s) buyurdu: "Nə olmuşdur? Yer onu öz üstündə saxlayır, göy onun üzərinə kölgə salır, Allah-Taala da onun ruzisini verir və o qız bir gül-dür ki, sən onun etrindən bəhrelənir-sən".

Əlbettə, bu barədə xeyli rəvayətlər vardır və onların hər birində deyilir ki, qız əzizdir və onların hüququna ehtiram göstəriləndiridir.


Aile hüququnun nikaha xitam verilməsi institutu üzərində dayanmaq istərdim. Məlumdur ki, mövcud qanunvericilikdə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müyyən edilmişdir və üzürlü səbəblər oludurda müvafiq icra hakimiyyəti orqanı nikah yaşıının 1 ildən çox olmayıraq, azaldılmasına icazə verə bilər. Sorğu göstərir ki, nikaha daxil olan şəxslərin böyük əksəriyyəti onların yaşayış yerində dövlət və bələdiyyətibb müəssisələrində tibbi genetik, tibbi-psixoloji və digər tibbi müayinələrdən pulsuz keçmək hüququna malik olmalarından xəbersizdirler, habelə, onların məlumatı yoxdur ki, qanunvericilik kəbin əsasında qurulan ailəni deyil, yalnız qanunla müyyən edilmiş qaydada bağlanan nikah nəticəsində yaranan ailəni tanır.

Mehz bunun neticəsidir ki, təcrübədə

ən çox rast gəlinən mübahisələrdən biri ər və arvad arasında olan əmlak mübahisəsi ilə bağlıdır. Qanun ər və arvadın əmlakının iki rejimini müyyənəşdirmişdir: a) əmlakın qanuni rejimini, b) mülkiyyətin müqavilə rejimini, qanuni rejimə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsə qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birini ayrıca mülkiyyəti hesab edilir. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilse de, ər-arvaddan kimin istifdəsində olubsa, ona məxsusdur, problemləri ilə məşğul olan dövlət və qeyri-hökumət təşkilatlarından ibarət Əlaqələndirmə Şurasının yaradılması, Azərbaycan Respublikasının Milli Məclisi nəzdində Qadın və Uşaq Problemləri üzrə Daimi Komissiyanın yaradılması, yetkinlik yaşına çatmayan uşaqların erkən nikah bağlanması aradan qaldırmaq məqsədilə tədbirlərin həyata keçirilmesi, "Təhsil sahəsində ayrışıkliklə mübarizə haqqında" 24 dekabr 1960-cı il tarixli BMT Konvensiyasına qoşulmaq, dövlət qurumları, ictimai təşkilatlar, KIV-lər və icmaların iştirakı ilə birgə proqramlar heyata keçirmək, gender barabərliyi sahəsində maarifləndirmə işini gücləndirmək, bu sahədə müxtəlif əraşdırımlar və elmi-tədqiqatlar aparmaq, təhsil və səhiyyə sahəsində rəhbər vəzifələrde qadınların sayının artırılması, cəmiyyətin bütün təbaəhələrinin ölkəmizdə insan alveri (qadın və uşaq alveri), cinsi istismar, narkomaniya və AIDS-in yayılmasının qarşısını almaq üçün səfərbərliyi, qadınların ölkənin ictimai-siyasi həyatda iştirakını dəstəkləmək, qadın və kişilər arasında berabər imkanlara nail olmaq məqsədi ilə Dövlət Proqramı işleyib-hazırlamaq, o cümləden, bələdiyyə və parlament seçkilerində qadınların namizədiyyinin irəli sürüləməsi dəstəkləmək və digər məsələlərə təkliflər sırasında olmuşdur və bu istiqamətlərində müntəzəm iş aparılmışdır.

Bununla belə, Azərbaycanda gender bərabərliyinə nail olmaq və qadınların pozulmuş hüquqlarını bərpa etmək, hüquq pozuntularının qarşısını almaq məqsədilə hələ çox işlər görülməlidir. Bunun üçün də qarşında duran prioritetlərin müyyən ediləmisi, zəif grupların aşkarlanması və onların ehtiyaclarının öyrənməsi, ünvanlı hüquqi və sosial yardım proqramlarının işlənilə-hazırlanması və həyata keçiriləməsi, hüquqi-maarifləndirmə sahəsində fealiyyətin gücləndiriləməsi, qaćqın və məcburi köçkünlərə, mühərabədən ziyan çəkən, şahid ailələrinə, ahil və elil məhbus qadınlara, genç ailələrə, qız uşaqlarına ünvanlanmış tövsiyələrin hazırlanması və əhalidən təbliğat işlərinin aparılması, bunun üçün zəruri kitabçaların, lifletlərin və s. nəşr edilməsi və yayılması kimi vəzifələri gerçekləşdirmək üçün birgə fealiyyəti əlaqələndirən və tənzimləyən proqramlara ehtiyac duyulur.

Qadınların işgüzar həyatda kişilərlə berabər hüquqlara malik olmaları reallaşdırılmalıdır, onların dövlətin idarə edilməsində iştirakına real şərait yaradılmalı və məsuliyyətli vəzifələr tapşırılmalıdır. Cəmiyyət qadınlarının mənəvi potensialını, yaradıcılıq fealiyyətinin və təşəbbüskarlığının inkişafına



Azərbaycan Respublikasının Prezidenti yanında Kütəvə İformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütəvə İformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqların müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

çalışmalıdır.

Siyasi mühitdə artıq kişi-qadın fərdlənməsi, feminist hərəkatı yeniləşən cəmiyyət üçün xarakterik deyil. Məsələlərin ümumi maraqla, mənafə, təmsililik principinin, individ kimi cinsi mənsubiyyətin yalnız şəxs mədənde əks olunması cəmiyyətdəki çoxsaylı məsələ və hadisələrə də qadının həmərlik vermesi üçün ən zəruri şərtlər ki, bu da fərdlərin bərabər siyasi təşkilatlarında, bərabər fealiyyət mexanizmində iştirak etməsi formalasdır. Bu gün ictimai təşkilatlarda da fealiyyət göstərən qadınlar, təbii ki, cəmiyyət üçün ən qədər faydalı işlər gördüyüñü inkar etməz. Bununla yanaşı, ölkə konstitusiyasının verdiyi bərabərhüquqluq nöqtəyə-nəzərindən, qadının siyasi fəallığı aktiv nəzərə çarpır. Yenə de burada müyyən səbəblərə göstərme liyik: qadın bir şəxsiyyət kimi tənəsimvolu, dedi-qodu nümunəsi və qərəzlə bəzəmələr fəvqündə durmaq istəmir. Yerli-yersiz şəxslişmiş mənəvi böhtan, təhqirlərdən, ailə-nəsil adına şayıləşən səhəbələrdən, eyhamla vuracaqları yalanlardan passivləşir. Bəs faktlar nə deyir? Rəsmi statistikaya görə ölkə əhalisinin çoxu qadınlardır, təhsil almaq istəyənlərin çoxu qızlardır, sosial problemlərin kəskinləşdiyi bir məqamda bu ağırlıqların çoxunu öz çiyinə alan analardır, maddi çətinliklərə boyun eynən, dözen bacı-həyat yoldaşı, ailəni-Vətəni də öncə yüksək tutan xaricə iş ardınca gedib-qayıtmayan kişilərin əksinə, doğma ocağında oturan qadındır. Bələ olən surətdə, cəmiyyətdə qadınların siyasiləşməsi amili də, liderliyi də, siyasi rəhbərliyi -öncülliyyü də şüurlarla adı hal kimi yerləşdirilməlidir. Qadın-a cinsi mənsubiyyətinə görə deyil, apa-

rılacaq işin bacarıq tərzi, yerine yetirə bilme qabiliyyəti, savad, ağıl, dün-yagörüşü çərçivəsində yanaşılmalıdır.

Ulu Önder Heydər Əliyev Ananın - Qadının fəlsəfi-bəşəri mənasını diniyyəticilər, bütün Azərbaycan xalqına, milli qadın hərəkatı tarixinə dərin mənali, eyni zamanda, sadə və anlaşıqlı sözlərlə çatdırıdı: "...ən əsas amil odur ki, her bir insan dünyaya həyatına görə, bütün varlığına görə anaya borcludur. Ana sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə de "Ana Vətən" deyirik, torpağı da "Ana torpaq" deyirik, hər bir insan üçün Vətəndən əziz heç bir şey yoxdur. Hər bir insan üçün onun doğma torpağından qiymətli heç bir şey yoxdur. Bu analıyalar ANA anlayışı ilə bərabərdir və biz Vətənə "ANA Vətən" deyəndə, onun nə qədər qiymətli və müqəddəs olduğunu bir daha qeyd edirik. Anaya hörmət, hər bir insanın ana qarşısında borcunu yerine yetirməsi onun ali vəzifəsi olmalıdır". Ulu Önder Heydər Əliyev bu təbrikində lider qadın məsələsinə də öz müsbət münasibətini bildirirdi. Onun, ümumiyyətə, qadın məsələsinə kimi dönyanın çox ciddi nəzəri-elmi sahəsinə münasibəti böyük siyasetçi şəxsiyyətindən, uzaqgönen müdrik düşüncəsindən xəber verir: "Azərbaycan qadınlarının həyatımızın bütün sahələrində çox səmərəli işlər görürələr. Men onları dövlət işində fealiyyətini xüsusi qiyəmtləndirirəm. Bu, bir tərefdən, Azərbaycan qadınlarının fealiyyətidir, ikinci tərefdən də, Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarıqlarını həyata keçirmək üçün, reallize etmək üçün yaranan imkanların neticəsidir.

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**